

**FLORA XƏLİLZADƏ**

**RUHUMUZUN ÜNVANI  
Ş U Ş A**

M.F.Axundov adına  
Azərbaycan Milli  
Kitabxanası

**Bakı - 2013**

## ŞAKİRİN ŞEİRLƏRİ – DÖVRÜN GÜZGÜSÜ

**G**örkəmli ədəbiyyatşunas alim Firidun bəy Köçərli yazırkı ki, XIX əsrin birinci yarısında Qarabağ mahalı Azərbaycan şairlərinin vətəni hesab olunub. Həqiqətən də Azərbaycan milli şeirində yeni ideyalar məhz XIX əsrde Qarabağda qoyulub. Xüsusilə də bu dilbar bölgənin taci sayılan Şuşa onurları şair yaşayıb yaradıb. Abdulla Canioğlu, Aşıq Pəri, Məmməd bəy Aşıq, Qasim bəy Zakir, Mirzə Həsən kimi sənətkarların yetişdiyi məskəndə öz müasirləri arasında forqlənənlər-dən biri də Baba bəy Şakir olub. Bu il anadan olmasının 240 ili tamamlanan Baba bəy Şakir Qarqar çayının sahilində Mehriban kəndində anadan olub. Hətta Mir Möhsün Nəvvab təzkirələrində, Firidun bəy Köçərli əsərlərində onu «Mehrivanlı Baba bəy» kimi təqdim ediblər. Biz bir çox arxiv materiallarda, sonadılarda bu yaşayış sahəsinin sonrakı adı ilə maraqlandıq. Məlum oldu ki, Qarabağda edilən basqınlar, müharibələr, müyyəyn iştirakçılar nöticəsində bu kənd dağlıb, xarabaliqları da eləcə toz-torpağıın altında qalıb. Yalnız arxiv materiallarında, Baba bəy Şakirlə əlaqədar araşdırma mətbətində bu kəndin adı yaşamaqdadır. Hayatın qəribəliyi də budur. Bəzən bir şəxsiyyət moramı və eməlləri, fəaliyyəti ilə doğulduğu yerə elə bir əbədi şöhrət gətirir ki, o kənd, o şəhər həmişə xatırlanır, yaşanır. Baba bəy Şakirin 240 il öncə doğulduğu kənd də beləcə onun şeirləri kimi bir ədəbiyyat ünvanına çevrildi. Daha fərqli etmir, bu kənd indi var, yox, işqi yanırı, çayi axırı?

Əslində, Baba bəy Şakirin doğum tarixi fərqli göstərilib. Ədəbiyyatşunas alim Feyzulla Qasızməzə onun 1769-cu ildə doğulduğunu yazıb. Rus tədqiqatçıları da Baba bəy Şakirin doğum tarixini müxtəlif rəqəmlərlə öks etdiriblər. Yalnız Firidun bəy Köçərli Baba bəy Şakiri müasirləri ilə - kimdən kiçik və kimdən böyük olduğunu müqayisə edərək onun 1772-ci ildə doğulduğunu əsaslandırıb. Şairin mənşəcə Pənah xanın nəslindən - Sarıcalılardan olması inkardilməz bir faktdır. Şair özü də şeirlərində şəcərəsini bildirib:

*Men özüm övladı Pənah aliyəm,  
Keçən qəziyyədən yeksər haliyəm.  
Tamam aləm biliř Sarıcalıyam,  
Mən türkəm, nə kürdəm, nə ləzgi, nə tat.*

Amma hansısa səbəbə görəsə nə İbrahim xan, nə Mehdiqulu xan, nə də Cəfərşulu xan Şakirin güzərəni ilə o qədər də maraqlanmayıblar. Öz zəhməti ilə dolanğızdan Baba bəy Şakir ömrü boyu yaşayışından narazı qalmasa da, qohumlarından, xüsusişlə də Mehdiqulu xəndən incikliyini sonralar dostu və yaxın qohumu şair Qasim bəy Zakira yazdıği bir mənzəm məktubunda belə bildirib:

*Külli Qarabağa olub mehriban  
Götürdükcə dövlət elədi ehsan.  
Bizlərə düşəndə xani-alışan,  
Işıqli dünyamı elədi zülümət.*

Bəlkə də elə buna görə Baba bəy Şakirin qələmindən satira, təqnid, dövründən, zəmanəsindən, varlı qohumlarından, laqeyd insanlardan şikəyat və giley daha çox süzülüb.

Şairin on yaxın dostu Qasim bəy Zakir olub. Ona ünvanlaşdırılmış mənzəm namələri də çoxdur. Qasim bəy də ömrü boyu Baba bəyin özüne ustاد bilib. Hətta poetik ləqəbini də Baba bəy Şakirin təxəllüsünü uyğunlaşdıraraq götürüb. Baba bəy Şakir dövrünün çox kamıl və tanınmış şairlərindən biri idi. Onun səsi-sorağı İrvəndan, Ordubaddan, Gəncədən... eşidilib. Görkəmli tədqiqatçı alim Salman Mümtaz yazırkı: «O vaxtında ədəbiyyatımızı gözəlləşdirən, məzlumların imdadına çatan cəsur, qəhhər bir şair olub Baba bəy Şakir». Onun yaradıcılığını diqqətlə araşdırıldıqda həqiqətən də görürsən ki, XIX əsr Azərbaycan satirik şeir cərəyanının zənginləşməsində bu şuşalı oğlunun böyük xidmətləri var. XIX əsr Azərbaycan ədəbiyyatı tarixində poeziyanın içtimai mübarizə silahına çevrilməsində Şakirin zəhməti çoxdur. «Ay Mədət» və «Yetmədi» rədifi qoşmaları, «Gəlməzə» gəraylısı Şakir yaradıcılığının sıradır. Hər üç şeirdə Vaqif ruhu duyulur. Belə də söyləyirlər ki, «Ay Mədət» rədifi qoşmasından sonra Zakir də bu poetik nümunədən təsirlənərək eyni adlı əsər yaradıb.

Baba bəy Şakirin şeirləri arasında həcvlər də çoxdur. Onun bu janrdə yazmasının səbəbinin dürüst açıqlayan Firidun bəy Köçərli bildirib ki, çox ehtimal o zaman bu şairlərin qozetlə, jurnalda əlaqələri olmadığından öz müasirlərinin əxlaqını həcvlə islah etmək istəyiblər. Firidun bəy Köçərli ona da tövssüflənib ki, Baba bəy kimi ince ruhlu, istedadlı şairin dünyadan, xüsusişlə də Avropadan qətiyyən xəbəri olmayıb. Bu səbəbdən də öz gözəl təbəni həcvlər yazmağa, «latayır söyləməyə» sərf edib. Həcv yazmaq, müasirlərinin karikaturasını sözlə çəkmək, onlara təsir etməyə çalışmaq,

əslində, pis fəaliyyət deyil. Amma Firdun boy Köçərlini təəssüfləndirən səbəb budur ki, Baba boy Şakir həddən artıq istedadlı və töbli bir şair olub. Saatlarla badalıtan qoşma, gərəylə söyləmək iqtidarına malik imiş. Onun iş üslubu da qəribə olub. Hər bir şeiri - qoşmanı, mühəmməsi, gərəyinə qəflətən birləşən deyərmiş. Onun poetik nümunələrinin çoxu da elə bu şifahi «monoloquın» məhsulu kimi yaddaşlara köçüb.

Müxtəlif xatır və qeydlərdən bəlli olur ki, o dövrün şairləri tez-tez bir araya gələrək hansısa bir məsələ haqqında söhbət edərkən hər kəs öz fikrini konkret və qisa bildirməyə çalışmış. Baba boy Şakir münasibətinin də, fikrini də lakonik, amma şeirlə dili gətirərmış. Bir dəfə yerli bəylərin insafsızlığından söhbət düşüb. Baba boy Şakir dərhal ürəyindən keçənləri bəlsə bildirib:

*Bu dövranda hünər söhbəti bitdi,  
Bərəkət qeyb oldu, kişilik itdi.  
Kərəmlı kişilər rəhmətə getdi,  
Kələf çözənləndi yumaq üstüne.*

Qəribədir ki, bütün dövrlərdə yaşayıb yaradan qələm sahibləri həmişə keçmiş həsəndlə anıtlar. Hər şeyin dünəndə qaldığını, bu gün «başqa zəmanədir» deyiblər. Görünür bu da həyatın rənglərindən, xüsusişlə də insan ovqatının müzyyon məqamlarla köhləndiyi anlardan doğur.

Dövrünün haqsızlıqlarından, bəzən də yadellilərin doğma vətəndən at oynatmasından narahat olan Baba boy Şakir qardaşı qədər sevdiyi, inanlığı Qasim boy Zakirə ünvanladı bir məktubda onunla belə dərdləşirdi:

*Vilayətdə urus olub ixtiyar,  
Eyləyib bir bina yoxdu görən kar.  
Tamam işlər olub cahilə bazar.  
Heyf bu vilayət, heyhatü heyhat!*

İctimai haqsızlığa dözməyən Baba boy Şakir üşyankar bir sənətkar olub. Çarizmin istilasından sonra dağıntılarla məruz qalmış Qarabağın viranşılıyi, talançıların özbaşınalığı onun ürəyini nifratlı doldururdu. Xalqın arzu və istəklərini, adət və ənənələrini addimbaşı tapdalanyalarla meydan verən kütbeynilər, xəyanətkarlara, cahillər qəzəbə kükürayırdı: «Kimdir yetən fəryadına kəndlinin?» Xalq kütləsinin açıncıqlı hali şairi dirigözü alvolandırırdı. Gördükllərini realistcəsinə şeirlərində əks etdirirdi. Divanbəyinə ünvanladı bir məktubda şikayətini bəlsə çatdırırırdı: «Ya

bizləri tamam tutsun naçalnik, ya eləsin dərdo çarə, orz elə». Yaxud da: «No oğru, no xain, no hiylagörük, habelə vətonun törkin edərik. Elliklə baş götürüb gedərik, hər birimiz bir diyara, orz elə». O dövrdə çar Rusiyasının Dumasına Qarabağda da deputat seçkiləri keçirilib. Yenə də dostu Zakirə ünvanladı məktubda bu seçkilər haqqında Baba boy Şakir yazırırdı:

*Zakira, eşitdim təzə bir xəbər,  
Həqiqət qoydu məni xeyli mat.  
Zahira ki, seçilərmiş Qalada  
Tərəf tərəf olub bəylər deputat.*

Baba boy Şakirin mühəmməsləri, məsnəviləri də özünəməxsus təbin və müşahidənin məhsuludur. Xüsusilə də «Dördlükləri» diqqət çəkir. Həcmindən və janrından asılı olmayaq bütün şeirlərində şair dövrünün mənzərəsini çox möharətlə çəkib. Onları bugünün gözü ilə oxuduqça çox şey haqqında bir daha dərindən düşününməli olursan. Torpağımıza təşrif buyuranları, çəgirilməmiş «qonaqların» biza etdikləri zülmənin kökü nü haradan mayalandıgi bir daha bəlli olur. Baba boy Şakir XVIII əsrə doğulub, XIX əsrə vəfat edib. Yazdıqlarında isə sovet həyat tərəzinin biza «boxş» etdiyi töhfələr aydın duylur. Görünür, bütün zamanlarda istismarçılar eyni ssenarini həyata keçiriblər. Sadəcə, birinin adı çarizm olub, o birisinin adı bir başqa... «Quberniya bina olandan bəri» Qarabağ əhlinin başına çox zülmər geldi. Şakir söyləyir ki, çox binava zamandır. Haqqını teləb edə, həqiqəti bildirə bilmirsən. Çünkü «olmaz urusluqda eyləmək isbat». Haqqın tapdalandığı bir zamanda isə fəryadın həddi bilinməz.

*Var idi on atım, iyirmi malum,  
Qəraz, bir törv ilə keçirdi halim;  
Yığış bir hal ilə apardı zalim,  
Qapımız sovrulmuş xırmana dönüb.*

Bu şeir təqribən XIX əsrin övvələrində yazılib. Biz nəslin xəyalına isə ötən əsrin 20-30-cu illərində Azərbaycanda sovetləşmə zamanı xalqımızın malını talan edən, var-dövlətinə əlindən alan, atını ilxidən, qoyunuunu sürüdən, malını naxırdan aparan sovet məmurlarının hikkəli sıfətləri düşür. Bir qədər də dərincə gedəndə erməni vandallarının başımıza götirdiyi müsibətlərin ağırmasını hiss edirik.

Baba bəy Şakirin yaradıcılığında lirik şeirlər də çoxdur. Təmiz bir məhəbbətin, eşqin, həsrətin dil açdığı bu poetik töhfələrdə müəllifin qəlb harayı duyulur:

*Nə müddətdi o biilqar,  
Mənimlə göz-gözə gəlməz.  
Boş,bihudə sözdən ötrü,  
Yar yarının sözə gəlməz.*

Məhəbbət ruhlu gəraylıların ahəngində qəribə bir ritm də var. Onları adice söyləmək belə mümkün olmur. Sanki təbii bir musiqi öz-özünə bu şeirləri müşahidə edir. Görünür ki, xalq mahnılarının əksəriyyəti də elə bu ruhda doğulduğu üçün dillər azərbərinə çevrilib. Tədqiqatçılar yazıblar ki, Baba bəy Şakirin qoşma və gəraylılarından çoxu xalq mahnıları kimi dilləri və əlləri dolaşmaqdadır. Bəzilərinin son beytindəki «Şakir» sözü onun müəllifinin kim olduğunu aydınlaşdırır. Təbii ki, bu sərvətlərin itibatəni da çöxdür.

Baba bəy Şakirin şeirlərini ilk dəfə toplayıb Azərbaycan oxucularına çatdırıran unudulmaz Salman Mümtaz olub. 1927-ci ildə əski əlifbada (ərəb əlifbası) nəşr edilən kitab geniş oxucu kütləsi arasında o qədər də uğurla yayılmadı. Nəhayət, 1985-ci ildə Fərhad Yəhyayevin tərtibatında Baba bəy Şakirin «Seçilmiş əsərləri» işıq üzü gördü. Təəssüf ki, quruluşun diktəsindən irəli gələn tələblərə görə şairin bu kitabçasında isə ədəbi irsi olduğu kimi yox, müəyyən mənada redaktörə, ixtisarlara məruz qalaraq çap edildi. Bəzi sözlər, ifadələr o dövrdəki Azərbaycan dilinin orfoqrafiyasına uyğunlaşdırıldı. Bununla belə, kitabda ilk dəfə çap edilmiş şeirlər də çox idi. Əlbəttə, XIX əsr satirik şeirimizin görkəmli nümayəndəsi olan Baba bəy Şakirin külliyyatını bu gün latin qrafikası ilə çap edib (özü də olduğu kimi) oxuculara çatdırmaq daha məqsədə uyğundur. Dövrləri, zamanları və onların əhatə etdiyi mühiti, tarixi təkcə salnaməçilər, tarixçilər yazmayıb. Azərbaycan şairləri də yaşadığı dövrün bədii ensiklopediyasını, mənzərəsini, rəngini, rufunu olduğu kimi öz əsərlərinə götiriblər. Bu mənada Baba bəy Şakirin şeirlərinin əksəriyyəti dövrünün güzgüsüdür. Bu güzgündən isə Qarabağ həyatı, Şuşa olduğu kimi görünür...